



2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev program xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyəyinə inceleyi ilə alimlərin diqqətine çatdırınan cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.

Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alımlar qarşısında qaldırıldığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq, layihə hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alımlarla ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlanır. Layihə çərçivəsində alımların iştiraki ilə Dəyirmi masalar keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspı" qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına ünvanlanacaq.

Altıncı mövzu:

- Ən müasir texnologiya-ların Azərbaycana gətirilməsi, tətbiq edilməsi, fəaliyyətin bu texnologiyalar əsasında səməralı qurulması.

Deyirmi masanın iştirakçıları: Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc alimlər və müəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, şuranın üzvləri - fizika üzrə fəlsəfə doktoru Ülkə Səmədova, fizika üzrə fəlsəfə doktoru Xuraman Əhmədova, doktorantlar Səidə Məmmədəva, Mobil Kazimov.

**Deyirmi masanın modera-
toru Jurnalist Ekspert Mérke-
zinin sədri Ceyhun Musaoğlu**

ZİHNİN ŞƏHİR CƏYHƏN MÜSAĞILI
Moderator: Qloballaşan
dünyanın bir çox reallıqları var
ki, onlardan biri də məhz yeni
texnologiyaların ərsəyə getiril-
məsi və tətbiq edilməsilsə bağlı-
dir. Tarixe informasiya əşri, da-
ha geniş mənada elm ve təhsil əşri kimi da-
xil olmuş XXI yüzillik daha çox elmin ve tex-
nikanın sürətli inkişafı, yeni texnologiyaların,
elmi və praktiki innovasiyaların, informasi-
ya-kommunikasiya texnologiyalarının inkişafı
ile səciyyələnir. Elmin və təhsilin inkişafı
heç şübhəsiz ki, bütövlükde cəmiyyətin inki-
şafını təmin edir. Sürətli inkişaf yoluna qə-
dəm qoymuş Azərbaycanda yeni texnologiyaların tətbiqi sahəsində kifayət qədər ciddi
irəliləyişlər müşahidə olunur. Ayrı-ayrı sahə-
lərin getdikcə yeni texniki standartlara uy-
ğunlaşdırılması az qala hər gün müşahidə
etdiyimiz reallıqdır. Bu gün demek olar ki,
bütün sahələrdə elektron kargüzarlıq sistə-
mindən istifadə olunur. Vergi, gömrük, ədliyə,
səhiyyə, təhsil, eləcə də informasiya və
kommunikasiya sahələrində yeni texnologi-
yalarda tətbiq olunmağı istəyir.

yaların tətbiq olunması ilə işin keyfiyyəti və süreti artırılır ki, bu da son nəticədə vətəndaşların rahatlığını təmin etməklə əvvellər müşahidə olunan bürokratik əngəllerin tedricən aradan qalxmasına səbəb olur. Budəfəki müzakirəmizdə əsasən elm sahəsindəki vəziyyətə aydınlıq getirməyə və yeni texnologiyaların tətbiqi xüsusunda atılmalı olan addımları müəyyənleşdirməyə çalışacaqıq. Məsələn, siz - genç fiziklər, nümayəndəsi olduğunuz sahənin daha da inkişaf etdirilməsi üçün hansı tədbirlərə ehtiyac görürsünüz və

Müasir texnologiyaların Azərbaycana gətirilməsi

Gənc fiziklərin təklifləri var

fizika sahesində tətbiq olunması üçün hansı yeni texnologiyaların getirilməsini vacib həsab edirsiniz?

Xuraman Əhmədova: Əlbette, fizika sahəsində yeni texnologiyaların tətbiqi çox vacibdir. Bu gün biz öz bilik və bacarığımızı, elmi yeniliklərimizi və təkliflərimizi dünya səviyyəsinə çıxarmaq isteyirikse, deməli, həzirdə dünyada tətbiq olunan yeni cihazlarla işləməli, yeni texnologiyaların yaratdığı üstünlüklərdən istifadə edərək daha təkmil iş nümunəleri yaratmağa çalışılsın. Lakin hesab edirəm ki, biz yeni texnologiyaların ölkəyə getirilməsindən əvvəl, hansı avadanlıqlara, hansı cihazlara ehtiyac duyduğumuzu dəqiq müəyyənləşdirməliyik. Araşdırma aparılmalı, elmi-tədqiqat institutlarının hazırlı imkanları, zəif tərəfləri müəyyənləşdirilməli, alim və mütəxəssislərlə söhbətlər aparılmalıdır ki, vacibdir. Bizim bu istiqamətdə araşdırma rəmiz və konkret layihələrimiz var. Lakin təəssüf ki, biz bu layihəni təcrübədə yoxlaya bilmirik. Nəzəri cəhətdən xeyli işlər görüлüb. Amma bunu təcrübədə yoxlamadan işi başa çatdırmaq olmur. Ümumiyyətə, bir çox halarda zəruri cihazlara əlimiz çatmır. Məsələn, ola bilər ki, mənə öz işimi ölçmek üçün lazımlı olan cihaz başqa bir müəssisədədir. Amma mənim həmin cihaza çıxışım yoxdur. Yaxşı olardı ki, alimlərin işinin yüngüləşdirilməsi və səmərəli işin təşkili üçün xüsusi mərkəz yaradılsın və texniki avadanlıqlar da məhz orada toplanılsın. Belə mərkəzləşdirilmiş bir yer olarsa, hər kəs gedib öz layihəsinə təcrübədə yoxlaya bilər. Başqa bir müəssisəyə və universitet laboratoriyalarına düşmək üçün kimdənse xahiş edilməsinə ehtiyac olmaz, vaxt itkisi yaşanmaz.


*Hələlik Azərbaycanda olmayan cihazlar
ra gəldikdə, müzakirə iştirakçıları qeyd etdi-*

zəifdir. Hazırda dünyanın inkişaf etmiş bütün ölkələrində bu sahə sürətlə tədqiq edilir. Bütün bu sahənin geridə qaldığını deyən gənc alımlar, vəziyyəti dəyişməklə fizika sahəsin-də nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasının mümkünüyündən də danışdır. Qeyd edildi ki, belə olan təqdirdə, bu sahə yaddaş elementlərini, sabit məqnitləri, qoruyucu örtük'ləri almağa imkan verəcək.

Ülker Səmədova fənlərarası integrasiyanın inkişafının təşkilindən danışaraq təklif etdi ki, bir-birine yaxın olan sahələrin mütəxəssisləri (Fizika, kimya, biologiya və s) ölkə iqtisadiyyatına, sənayesinə və elmi inkişafına xeyirli ola biləcək birləşdirilmiş işləşmələr və problemlərin həlli yollarını birləşdirsinlər.

Gənc alimlər texniki terminlərin tərcümə məsələsindən də danışdır. Bu sahədə də müəyyən çətinliklərin olduğunu deyən mütxəssislər terminlərin tərcümə olunub-olunmaması məsələsilə bağlı

Məməni məsələsi ilə bağlı hələlik yekdil qərarın olmadığını dedilər. Onların sözlərinə görə, fizika sahəsində çalışanların müəyyən bir qismi beynəlxalq terminlərin tərcümə olunmasının tərefdari deyil. Sözlərin tərcümə olunmuş formasının gənc alimlərin yaddaşında möhkəmlənməsi onlara beynəlxalq konfranslarda çətinliklər yaradır. Beledə həmin sözlərin təzədən beynəlxalq terminalojiyadakı forması axtarılır. Gənc alimlərin fikrincə, terminlərlə bağlı vahid mövqə olmalıdır: "Məşhur alimlərimizin hazırladığı texniki lügət var. Onun təkmilləşdirilməsi üzərində də iş aparmaq olar. Ümumiyyətlə, bu məsələyə xüsusi diqqət ayrılmalıdır".

Müzakirədə PhD dərəcəsi almış və ya gənc tədqiqatçılar üçün posdoctoral Fellowship programlarının təşkilindən də geniş səhbət açıldı. Qeyd olundu ki, bu programların təşkili gənc alimlərimizə xarici alimlərlə əlaqə yaratmaq və beynəlxalq layihələr çərvিসinde xarici ölkələrdə tədqiqat apararaq təkmiləşmək imkanı verəcək.

Səide Məmmədova: Fikrimcə, fizikanın ele sahələri inkişaf etdirilməlidir ki, təcrübəçilər ve nəzəriyyə ilə məşğul olanlar birgə işləsinlər. Məsələn, aşağı temperaturlu ifratkeçiricilər fizikası, kondensə olunmuş hallar nəzəriyyəsi və sair istiqamətlərdə birgə işin təşkili mümkündür.

Sonda Fizika İnstitutunun Genç alımlar ve mütəxəssislər şurasının sədri, fizika üzrə felsefə doktoru Suma Hüseynova genç alımlarla gərəkli olan program paketlərindən də danişdi: "Nəzəri hesablamalar aparmaq üçün program paketlerinin alınması (ATK Virtual Nanolab, Transiesta) da bizim işimizə çox böyük fayda verə bilər.

üzə çıxarılmadan ölkəyə yeni texnologiyalara-
nın getirilməsi arzulanan səmərəni verməyə-
cək. Bu gün bizim dövlətimizin imkanı var ki,
dünyada tətbiq olunan ən yeni texniki avan-
danlıqların Azərbaycana gətirilmesi temin
olunsun. Son illər ərzində biz bunun şahidi
olurraq ki, ayrı-ayrı sahələrin yeni texnologiya
ile temin olunması istiqamətində ciddi iş-
lər görülür. Lakin, dediyim kimi, ölkəyə geti-
rilən müasir cihazların nə dərəcədə səmərə
verəcəyi hələ ki, sual altındadır. Çünkü geti-
rilmiş avadanlığa hansı formada ehtiyac du-
yulduğu məlum deyil. Bu baxımdan, ən xırda
cihazın belə ölkəyə gətirilməsinin zəruri-
olub-olmaması məsələsinə ciddi önem veril-
məlidir. Bununla dövlət vesaitlerinin səmərə-
siz istifadə olunmasının da qarşısını almaq
olur.

Mobil Kazimov: Bu gün bütün dünyada sürekli yaddaş sistemlerinin yaradılmasına maraq gösterilir. Bunun üçünse maqnit materiallardan istifadə olunmalıdır. Fikrimcə, yarımkirəciri maqnit materialların, maqnit xassələrinin - maqnitlənmə və maqnit qavramlığını tədqiq etmək üçün müasir cihazların istifadəsinə kömək olacaq.

Ulker Səmədova: Müdafiə sənayesi üçün yararlı olabiləcək "Elektromaqnit şüalarını" udan nazik təbəqəli maqnit qoruyucu örtüklerin hazırlanması, indiki döndəmdə çox

lər ki, həmin cihazlarla işin təşkili məsəlesi-nin həll yolu xarici ölkələrə ezamiyətlərin təşkilindən keçir. Gənc alımların fikirlərin ümumiləşdirərək təqdim edirik: "Elə cihazlar var ki, bizdə yoxdur. Amma elə cihazlar da var ki, bizdə var başqalarında yoxdur və əcnəbi mütəxəssislərin Azərbaycana gəlib həmin cihazlarla İsləməsi halları-na rast gəlinir. Yaxşı olar ki, biz gənc alımları və mütəxəssislər də elmi təkliflərimizi təc-rübədə yoxlamaq üçün başqa ölkələrə ezam olunaq, orada həm lazımi cihazlarla işləyib təklifimizin nə dərəcədə işlək olduğunu müəyyənləşdirək, həm də yeni texnologiyalarla tanış olub, onların funksiyaları ilə yaxından tanış olaq. Əsas məsələ həm də yeni texnologiyalarla işləmək bacarığıdır. Dövlət yeni avadanlıqlar alıb getirsin və burada da onları işlətməyə mütəxəssis tapılmasın. Bax, problemlərdən biri də budur. Əgər səhbət yeni texnologiyalardan gedirsə, deməli, onları işlədənlər de gənclər olacaq. Buna görə də gənclər alimları imkan daxilində xarici ölkələrə göndərmək lazımdır ki, orada öyrənib burada tətbiq etsinlər."

Mövcud problemlər bərədə fikirlərini davam etdirən müzakirə iştirakçıları qeyd etdiyər ki, Azərbaycanda spintronika və kondensatorlarda olunmuş mühitlər fizikasının inkişafı ox

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliviyə dəstəvi ilə hazırlanıb

Hazırladı:
Nicat Dağlar
İşçi Partisi Ekspert Mərkəzinin
sədr müavini

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliviyə dəstəvi ilə hazırlanıb